


**2017-ci il**



# **AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI**

**MALİYYƏ HESABATI VƏ MÜSTƏQİL AUDİTORUN RƏYİ**

## Mündəricat

---

<b>MÜSTƏQIL AUDITORUN HESABATI .....</b>	<b>1</b>
<b>MALİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ HAQQINDA HESABAT.....</b>	<b>4</b>
<b>KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT .....</b>	<b>5</b>
<b>MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT .....</b>	<b>6</b>
<b>PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT .....</b>	<b>7</b>
<b>MALİYYƏ HESABATLARINA QEYDLƏR.....</b>	<b>8</b>
1. <i>Uçot siyasətinin açıqlanması.....</i>	8
2. <i>Azərbaycan Respublikası Auditorlar Palatası.....</i>	11
3. <i>Torpaq, tikili və avadanlıqlar.....</i>	12
4. <i>Pul vəsaitləri və qısamüddətli depozitlər.....</i>	13
5. <i>Üzvlük haqqları üzrə debitor borcları.....</i>	13
6. <i>Sair qısamüddətli debitor borcları .....</i>	13
7. <i>Ehtiyatlar.....</i>	13
8. <i>Sair qısamüddətli aktivlər.....</i>	14
9. <i>Vergi və icbari ödənişlər üzrə öhdəliklər .....</i>	14
10. <i>Sair qısamüddətli öhdəliklər .....</i>	14
11. <i>Şərti aktivlər və öhdəliklər.....</i>	14
12. <i>Öhdəliklər .....</i>	15
13. <i>Əlaqəli tərəflərindən əməliyyatları.....</i>	15
14. <i>Əməliyyat fəaliyyətlərindən pul vəsaitləri axını .....</i>	15
15. <i>Risklərin idarə edilməsi .....</i>	15
16. <i>Hesabat tarixindən sonra baş vermiş hadisələr.....</i>	16

## Müstəqil auditorun hesabatı

---

**Azərbaycan Respublikası Auditorlar Palatasının üzvlərinə**

**Maliyyə hesabatlarının auditinə dair hesabat**

### **Rəy**

Biz Azərbaycan Respublikası Auditorlar Palatasının (Palata) 31 dekabr 2017-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, qoşma maliyyə hesabatları Palatanın 31 dekabr 2017-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Beynəlxalq İctimai Sektor Uçot Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

### **Rəy üçün əsaslar**

Biz auditini Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar Mühasiblərin Etika Məcəlləsinin” (IESBA) tələblərinə uyğun olaraq Palatadən asılı deyilik və biz digər etik öhdəliklərimizi IESBA məcəlləsinin tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

### **Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti**

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq İctimai Sektor Uçot Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Palatanı ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Palatanın fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Palatanın maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

## MÜSTƏQİL AUDİTORUN HESABATI – DAVAMI

### **Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti**

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar şəkklilik nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Palatanın daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərti, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.
  - Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Palatanın fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Palatanın fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

## MÜSTƏQİL AUDİTORUN HESABATI – DAVAMI

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyini halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsini qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatımızda təsvir edirik.

“HLB Azərbaycan” MMC adından  
İslam Bayramov, idarəedici tərəfdaş

21 fevral 2018-ci il

## Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

	Qeyd	2017	2016
<b>Əməliyyat gəlirləri</b>			
Üzvlük haqları		613,959	578,791
İxtisasartırma və imtahan gəlirləri		39,246	14,900
Qrant və ianələr		36,850	32,000
<b>Cəmi əməliyyat gəlirləri</b>		<b>690,055</b>	<b>625,691</b>
<b>Əməliyyat xərcləri</b>			
İşçilərə çəkilən xərclər		(350,299)	(322,903)
Ezamiyyə xərcləri		(23,052)	(29,005)
Məlumat və reklam xərcləri		(51,202)	(39,254)
Çap və mətbuat xərcləri		(3,805)	(44,063)
Informasiya Texnologiyaları dəstəyi və ofis xərcləri		(28,603)	(7,705)
Ümitsiz borc xərcləri		(235,512)	(52,005)
Amortizasiya və qiymətdəndüşmə xərcləri		(19,135)	(31,264)
Rabitə xərcləri		(23,472)	(13,766)
Üzvlük haqqı		(17,810)	(15,970)
Audit və peşəkar məsləhət xidmətləri xərcləri		(37,973)	(22,440)
Sair əməliyyat xərcləri		(30,199)	(6,007)
Faiz xərcləri		(-)	(1,834)
Bank xərcləri		(3,481)	(4,567)
Konfrans xərcləri		(53,011)	(32,343)
İcarə xərcləri		(4,000)	(7,000)
<b>Cəmi əməliyyat xərcləri</b>		<b>(881,554)</b>	<b>(630,119)</b>
Xarici valyuta məzənnə fərqləri		478	-
<b>İllik artım/çatışmazlıq</b>		<b>(191,021)</b>	<b>(4,428)</b>

Maliyyə hesabatlarına müvafiq qeydlərə baxın

Vahid Novruzov  
Sədr

Vəli Rəhimov  
Maliyyə və İnformasiya Təminatı İdarəsinin rəisi

21 fevral 2018-ci il

### **Kapitalda dəyişikliklər haqqında hesabat**

---

	<b>Qeyd</b>	<b>2017</b>	<b>2016</b>
<b>İlin əvvəlində kapital</b>		<b>524,736</b>	<b>529,164</b>
İllik artım/çatışmazlıq		(191,021)	(4,428)
<b>İlin sonunda kapital</b>		<b>333,715</b>	<b>524,736</b>

Maliyyə hesabatlarına müvafiq qeydlərə baxın

Vahid Novruzov  
*Sədr*

Vəli Rəhimov  
*Maliyyə və İnformasiya Təminatı İdarəsinin rəi*

21 fevral 2018-ci il

## Maliyyə vəziyyəti haqqında hesabat

	Qeyd	2017	2016
<b>QISAMÜDDƏTLİ AKTİVLƏR</b>			
Pul vəsaitləri və qısamüddətli depozitlər	4	800	106,480
Üzvlük haqları üzrə debitor borcları	5	63,131	181,338
Ehtiyatlar	7	38,925	41,732
Sair qısamüddətli debitor borcları	6	9,891	7,557
Sair qısamüddətli aktivlər	8	93,949	14,528
<i>Cəmi qısamüddətli aktivlər</i>		<b>206,696</b>	<b>361,635</b>
<b>UZUNMÜDDƏTLİ AKTİVLƏR</b>			
Torpaq, tikili və avadanlıqlar	3	158,995	174,954
<i>Cəmi uzunmüddətli aktivlər</i>		<b>365,691</b>	<b>174,954</b>
<b>CƏMİ AKTİVLƏR</b>			
			<b>526,589</b>
<b>QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR</b>			
Bank kreditləri			-
Kreditor borcları və ödənilmiş xərclər		462	1,853
Sair qısamüddətli öhdəliklər	10	31,336	-
Vergi və icbari ödənişlər üzrə öhdəliklər	9	178	-
<i>Cəmi qısamüddətli öhdəliklər</i>		<b>31,976</b>	<b>1,853</b>
<b>CƏMİ ÖHDƏLİKLƏR</b>			
		<b>31,976</b>	<b>1,853</b>
<b>KAPİTAL</b>			
Auditorlar Palatası üzvlərinin vəsaitləri		333,715	524,736
<b>CƏMİ KAPİTAL</b>		<b>333,715</b>	<b>524,736</b>
<b>CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		<b>365,691</b>	<b>526,589</b>

Maliyyə hesabatlarına müvafiq qeydlərə baxın

Vahid Novruzov  
Sədr

Vəli Rəhimov  
Maliyyə və İnformasiya Təminatı İdarəsinin rəisi

21 fevral 2018-ci il



## **Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

	<b>Qeyd</b>	<b>2017</b>	<b>2016</b>
<b>Əməliyyat fəaliyyətindən pul axını</b>			
<i>Pul mədaxili:</i>			
Üzvlük haqqlarından pul vəsaitlərinin daxil olmaları		528,259	583,334
Nəşrlərdən pul vəsaitlərinin daxil olmaları		160	12
İxtisas artırma kurslarından və imtahanlardan pul vəsaitlərinin daxil olmaları		39,086	14,900
		<b>567,505</b>	<b>598,246</b>
<i>Pul məxarici:</i>			
İşçilərin xərcləri		(522,608)	(322,903)
Sair ödənişlər		(183,773)	(202,580)
		<b>(706,381)</b>	<b>(525,483)</b>
<b>Əməliyyat fəaliyyətindən gələn xalis pul axını</b>	<b>15</b>	<b>(138,876)</b>	<b>72,763</b>
<b>İnvestisiya fəaliyyətindən pul axını</b>			
<i>Pul məxarici:</i>			
Əsas vəsaitlərin alınması	3	(3,176)	(3,668)
<b>İnvestisiya fəaliyyətindən çıxan xalis pul axını</b>		<b>(3,176)</b>	<b>(3,368)</b>
<b>Maliyyə fəaliyyətindən pul axını</b>			
<i>Pul mədaxili:</i>			
Qısamüddətli bank kreditləri			(40,000)
Qrantlar və ianələrdən pul vəsaitlərinin daxil olmaları		36,850	32,000
<i>Pul məxarici:</i>			
Qısamüddətli bank kreditləri			(1,650)
Qrant və ianələr üzrə proqram xərcləri			(1,650)
<b>Maliyyə fəaliyyətindən çıxan xalis pul axını</b>		<b>36,850</b>	<b>(9,650)</b>
<b>Pulda xalis artım/azalma</b>		<b>(105,202)</b>	<b>59,445</b>
<b>İlin əvvəlində pul və pul ekvivalentləri</b>	<b>4</b>	<b>106,480</b>	<b>47,035</b>
- Xarici valyuta balansında mübadilə normasında dəyişiklik effekti		(478)	-
<b>İlin sonunda pul və pul ekvivalenti balansı</b>	<b>4</b>	<b>800</b>	<b>106,480</b>

Maliyyə hesabatlarına müvafiq qeydlərə baxın

Vahid Novruzov  
 Sədr

Vəli Rəhimov  
 Maliyyə və İnformasiya Təminatı İdarəsinin rəisi

21 fevral 2018-ci il

## Maliyyə hesabatlarına qeydlər

---

### 1. Uçot siyasətinin açıqlanması

---

#### *Hesabatın hazırlanmasının əsasları*

---

Azərbaycan Respublikasının Auditorlar Palatasının maliyyə hesabatları Beynəlxalq İctimai Sektor Uçot Standartlarına uyğun olaraq hazırlanıb. Beynəlxalq İctimai Sektor Uçot Standartı təfsilatlı tələblər ünvanlamadığı hallarda, müvafiq Beynəlxalq Maliyyə Hesabatı Standartı/Beynəlxalq Uçot Standartları tətbiq olunub.

Maliyyə hesabatlarının qəbul edilmiş ümumi uçot təcrübəsinə uyğun hazırlanması hesabat tarixində gəlir və xərclərin məbləğlərinin hesabat dövründə aktiv və öhdəliklərin məbləğinə təsir göstərən qiymətləndirmələrin və şərti öhdəliklərin istifadəsini tələb edir. Bu qiymətləndirmələr və ehtimallar menecmentin (rəhbərliyin) qısamüddətli hadisə və hərəkətlər barədə biliyinə əsaslanır, sonda nəticələr həmin qiymətləndirmələrdən və ehtimallardan fərqli ola bilər.

Azərbaycan Respublikasının milli valyutası manatdır (AZN).

Təqdim olunan əlavə informasiyanın AZN ilə verilməsi məqsədilə, maliyyə hesabatlarındakı xarici valyutalarda aparılmış bütün məbləğləri Azərbaycan Respublikası Milli Bankın əməliyyatların aparılması tarixindəki rəsmi məzənnəsinə uyğun olaraq 31 dekabr 2017-ci il tarixə manatla ifadə edilmişdir 1 USD = 1.7001 USD (2015: 1 USD = 1.7707 AZN).

Maliyyə hesabatları Azərbaycan manatı ilə hazırlanmışdır.

#### *Ölçü və hesabat metodu*

---

Maliyyə icrası, maliyyə vəziyyəti hesabatları hazırlanarkən mühasibat uçotunun hesablama metodu tətbiq olunmaqla aktivlər ilkin dəyər uçot prinsiplərinə əsaslanaraq hazırlanmışdır.

#### *Uçot siyasətləri*

---

Maliyyə fəaliyyətinin nəticələri və maliyyə vəziyyətinin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərən spesifik uçot siyasətləri aşağıdakılardır:

#### *Gəlirin tanınması*

---

##### *Üzvlük haqqı gəliri*

Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlük haqqını təqvim ili əsasında təsdiq edir. Haqq üzv tərəfindən hər müvafiq ilin mart ayında hesab-fakturanın göndərilməsindən sonra ilin birinci yarısının sonuna qədər ödənilməlidir. Palatanın üzvlərinin üzvlük haqqı məbləği Palatanın üzvlərinin təşkilatı - hüquqi formasından asılı olaraq müxtəlifdir. Üzvlük haqqının məbləği aşağıdakı kimidir:

- Sərbəst auditorlar üçün – 2,783 manat məbləğində (2016- 2,783 manat),
- Yerli auditor təşkilatları üçün – 5,693 manat məbləğində (2016- 5,693 manat),

## Azərbaycan Respublikasının Auditorlar Palatası

31 dekabr 2015-ci il tarixində tamamlanan il üçün maliyyə hesabatlarına qeydlər

Məbləğ AZN ilə

- Xarici hüquqi şəxslərin (xarici auditor təşkilatlarının) Azərbaycan Respublikasındakı filial və ya nümayəndələri üçün – 22,770 manat məbləğində (2016 il - 22,770 manat),
- Nizamnamə kapitalında xarici hüquqi və (və ya) fiziki şəxslərin payı olan, habelə xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üçün –7,500 manat məbləğində (2016 il - 7,500 manat).

### *Nəşriyyat gəliri*

Çap olunmuş materialların satışından gələn gəlir alıcılara çatdırılan məhsulla təsdiqlənir.

### *Debitor borcları*

Debitor borcları, şübhəli borclar üçün yaradılmış ehtiyatı çıxdıqdan sonra onların güman edilən satış dəyəri ilə əks etdirilir.

### *İşçilərin mükafatlandırılması*

İşçilərə hesablanmış əmək haqqı, illik məzuniyyət, müavinətlər və sairə gəlir haqqları onların aid olduğu hesabat dövrünə aid edilir. İllik məzuniyyət ödənişi cari dövr üçün əmək haqqı normasına əsasən hesablanır.

Bundan əlavə, Azərbaycan Respublikası Auditorlar Palatası Azərbaycan dövlət sosial müdafiə fonduna hər bir işçinin əmək haqqının 22% məbləğində ödənişlər ödəyir və işçinin əmək haqqından 3% tutulmalar həyata keçirir. Sosial sığorta ayırmaları yaranma tarixində xərc kimi tanınır.

### *Torpaq, tikili və avadanlıqlar*

#### *Torpaq, tikili və avadanlıqlar*

Torpaq, tikili və avadanlıqlar onların satınalma dəyəri və ya istehsal qiymətindən onlara hesablanmış amortizasiya və dəyərdən düşmə məbləği çıxılmaqla qalıq dəyəri ilə göstərilir. Təsərrüfatdaxili istehsal olunmuş əsas vəsaitlər, onlara sərf edilmiş material dəyəri, əmək haqqı və qaimə xərclərinin müvafiq payı aid edilir.

#### *Amortizasiya*

Amortizasiya, əsas vəsaitin alındığı və ya təsərrüfat daxili istehsal olunarsa, istifadəyə yararlı olduğu gündən etibarən, faydalı istismar müddətinə müvafiq olaraq azalan qalıq dəyəri metodu tətbiq olunmaqla hesablanır. Əsas vəsaitlərin kateqoriyaları üzrə istifadə olunan amortizasiya normaları aşağıdakılardır:

- Binalar - 20 il və ya 7%
- Ofis avadanlığı - 5 - 8 il və ya 25%
- Mebel və ləvazimat - 10 il – və ya 20%
- Nəqliyyat vasitəsi - 10 il –və ya 25%

Bina və avadanlıqların təmiri və xidmət xərcləri baş verdiyi dövrün xərcləri kimi tanınır. Əsaslı təmir xərcləri isə gələcək dövrün xərcləri kimi tanınaraq hissələrlə və ya təmir fondu ehtiyatı yaradıldığı halda ehtiyat hesabına silinir.

Əməliyyat qrupuna aid olan, lakin əməliyyat məqsədləri üçün istifadə edilməyən əsas vəsaitlər üçün ehtiyat yaradılır. Həmin ehtiyatlara hər balans tarixində yenidən baxılır.

### *Xarici valyuta*

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyat tarixindəki rəsmi mübadilə məzənnəsinə uyğun olaraq AZNə çevrilir. Xarici valyutalarda balans tarixindəki aktiv və passivlər tarixə uyğun mübadilə normalarına uyğun olaraq çevrilir. Son (yekun) gəlir və ya itki maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda təsdiq olunur.

### *Vergitutma*

İllik gəlirdən və ya itkidən mənfəət vergisi cari vergidən ibarətdir. Mənfəət vergisi kapitalla birbaşa əlaqəli bəndlər istisna olmaqla maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda təsdiq olunur. Azərbaycan Respublikasının Auditorlar Palatası Azərbaycan Respublikası Vergi Məcəlləsinin XVII fəslinə əsasən göstərilmiş iş və xidmətlər üzrə sadələşdirilmiş vergi ödəyicisidir və vergi norması vergiyə cəlb olunan gəlirin 4%-i həddindədir. Üzvlük haqqları vergiyə cəlb edilən gəlirə aid deyildir.

Cari ödənilməli olan vergi təyin edilmiş vergi normalarından istifadə etməklə illik ödənilməsi güman edilən və ya balans tarixində təyin edilən və əvvəlki illər nəzərə alınmaqla ödənilməli vergiyə edilən hər hansı bir tənzimləmədir.

Balans öhdəlikləri metodunun istifadəsi ilə təqdim olunan təxirəsalınmış vergi, aktivlər və passivlərin daşınan məbləğləri arasında müvəqqəti fərqlər üçün verilən maliyyə hesabatı və vergitutma məqsədləri üçün istifadə olunan məbləğlərdir. Müvəqqəti fərqlər nə uçot, nə də vergi mənfəətinə təsir göstərən aktivlər və passivlərin ilkin təsdiqinə hörmət əlaməti olaraq verilmir. Verilən təxirəsalınmış vergi məbləği satışın və ya aktiv və passivlərin daşınan məbləğlərinin yeri, vergi normasının istifadəsi və ya balans tarixində təsdiqində gözlənilən qaydaya əsaslanır.

Təxirəsalınmış vergi aktivləri yalnız gələcək vergi əvəzləşdirilə bilən gəlir istifadə olunmayan vergi itkisi və kreditlərin istifadəsinə qarşı olan təqdirdə mümkündür. Təxirəsalınmış vergi aktivləri əlaqəli vergi mənfəətinin həyata keçirilməsi zamanı azaldılır.

### *Maliyyə alətləri*

Azərbaycan Respublikası Auditorlar Palatası qeyri-istehsal maliyyə alətlərindən onun normal əməliyyatlarının bir hissəsi kimi istifadə edir. Bu maliyyə alətləri bank hesabları, depozit sertifikatları və debitor hesablarını əhatə edir.

### *Pul vəsaitlərinin hərəkəti haqqında hesabat*

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda istifadə olunan bəndlər aşağıdakılardır:

- Pul vəsaitləri iki iş günü ərzində pula çevrilən əldəki nağd pulu, mövcud bank balanslarını və qısamüddətli depozitləri əhatə edir.
- Əməliyyat fəaliyyəti fəaliyyətləri investisiya etməyən və maliyyələşdirməyən bütün əməliyyatları və sair hadisələri əhatə edir.
- İnvestisiya fəaliyyəti alışla, holdinqlə və daimi aktivlər və investisiyalarla əlaqəli fəaliyyətlərdir. İnvestisiyalar maliyyənin təyinatı daxilində düşməyən təhlükəsizliyi əhatə edə bilər.
- Maliyyə fəaliyyəti Azərbaycan Respublikasının kapital strukturunun Auditorlar Palatasının ölçüsünə və tərkibinə edilən dəyişikliklərə səbəb olan fəaliyyətləri əhatə edir. O, maliyyənin təyinatı daxilində düşməyən kapitalın və borcun hər ikisini əhatə edir.

### *Yenidən təsnifatlaşdırma*

Aşkara çıxarma səviyyəsini yaxşılaşdırmaq üçün 2012-cı ilin dəqiq məbləğləri maliyyə icrası hesabatında 2011-ci ilin təsnifatlaşdırmasını təsdiqləmək üçün yenidən təsnifatlaşdırılır.

### *Uçot siyasətlərində dəyişikliklər*

Cari ildə uçot siyasətlərində heç bir dəyişiklik edilməmişdir.

## **Azərbaycan Respublikasının Auditorlar Palatası**

31 dekabr 2015-ci il tarixində tamamlanan il üçün maliyyə hesabatlarına qeydlər

Məbləğ AZN ilə

---

### **2. Azərbaycan Respublikası Auditorlar Palatası**

Azərbaycan Respublikasının Auditorlar Palatası müstəqil maliyyə orqanıdır. Auditor xidmətinin tənzimlənmə və inkişaf təşkilatçılığını, mülkiyyətçinin hüquqlarının müdafiəsini, dövlət marağını, idarəedici subyekt və auditorları, müstəqil auditorların fəaliyyətinə və tələblərin həyata keçirilməsində auditor təşkilatçılığına nəzarəti Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun həyata keçirir.

Auditorlar Palatası fəaliyyətə 4 aprel 1996-cı ildən başlayıb.

**Məqsədlər** – respublikada auditor xidməti işinin təşkili və inkişafda ölçülərin reallaşdırılması və onun fəaliyyətinin mövcud qanunvericiliyə uyğun təkmilləşdirilməsi dəqiq və mötəbər maliyyə idarəçiliyinin dəstəklənməsi ilə və mülkiyyətçiliyin nümunəsinin bütün idarəçi müstəqil subyektlərində mühasibatlıq.

**Funksiyalar** – müstəqil auditorlara və auditor təşkilatlarına lisenziya verir; onların işlərinə nəzarət edir; auditin aparılması üçün standartlar, təlimatlar, tövsiyələr və metodik göstərişlər hazırlayır; təkrar auditlər keçirir; özəlləşdirmədə idarəçi subyektlərin mülkiyyətinin qiymətləndirilməsinin mötəbərliyini təmin etmək və sair məqsədlərlə auditor rəyi verir.

**Səlahiyyətlər** – müstəqil auditorların və auditor təşkilatlarının keçirdiyi auditin keyfiyyətini yoxlamaq; müstəqil auditorlar və ya auditor təşkilatları ilə onların müştəriləri arasında müxtəlif münasibətlərin müzakirəsinə baxmaq, auditorların fəaliyyətinə olan şikayətlərə baxmaq və onları həll etmək; auditor fəaliyyəti sahəsində fiziki və hüquqi şəxslərə (həmçinin maliyyə və iqtisadi münasibətdə) xidmət göstərmək; Palataya aid olan auditor xidmətinin sair məsələlərini həll etmək.

**Azərbaycan Respublikasının Auditorlar Palatası**

31 dekabr 2015-ci il tarixində tamamlanan il üçün maliyyə hesabatlarına qeydlər

Məbləğ AZN ilə

**3. Torpaq, tikili və avadanlıqlar**

	<b>Binalar</b>	<b>Ofis avadanlığı</b>	<b>Mebel və ləvazimat</b>	<b>Nəqliyyat vasitələri</b>	<b>Digər</b>	<b>Cəmi</b>
<b>Əsas vəsaitlərin ilkin dəyəri</b>	<b>132,542</b>	<b>41,367</b>	<b>24,982</b>	<b>229,419</b>	<b>5,969</b>	<b>434,279</b>
<b>Yığılmış amortizasiya ayırmaları</b>	<b>(31,468)</b>	<b>(34,090)</b>	<b>(24,079)</b>	<b>(142,092)</b>	<b>-</b>	<b>(231,729)</b>
<b>Qalıq dəyəri – 1 yanvar, 2016</b>	<b>101,074</b>	<b>7,277</b>	<b>903</b>	<b>87,327</b>	<b>5,969</b>	<b>202,550</b>
• Daxilolmalar		3,668				3,668
• Xaric olmalar						-
• Amortizasiya	(7,075)	(2,536)	-	(21,653)	-	(31,264)
• Xaric olmalar üzrə amortizasiya						-
<b>Əsas vəsaitlərin ilkin dəyəri</b>	<b>132,542</b>	<b>45,035</b>	<b>24,982</b>	<b>229,419</b>	<b>5,969</b>	<b>434,947</b>
<b>Yığılmış amortizasiya ayırmaları</b>	<b>(38,543)</b>	<b>(36,626)</b>	<b>(24,079)</b>	<b>(163,745)</b>	<b>-</b>	<b>(262,993)</b>
<b>Qalıq dəyəri – 31, Dekabr 2016</b>	<b>93,999</b>	<b>8,809</b>	<b>903</b>	<b>65,674</b>	<b>5,969</b>	<b>174,954</b>
• Daxilolmalar		3,176				3,176
• Xaric olmalar						-
• Amortizasiya	(6,579)	(3,047)	(395)	(9,114)	(-)	(19,135)
• Xaric olmalar üzrə amortizasiya						-
<b>Əsas vəsaitlərin ilkin dəyəri</b>	<b>132,542</b>	<b>48,211</b>	<b>24,982</b>	<b>229,419</b>	<b>5,969</b>	<b>441,123</b>
<b>Yığılmış amortizasiya ayırmaları</b>	<b>(45,122)</b>	<b>(39,673)</b>	<b>(24,474)</b>	<b>(172,859)</b>	<b>(-)</b>	<b>(282,128)</b>
<b>Qalıq balans dəyəri – 31 Dekabr, 2017</b>	<b>87,420</b>	<b>8,538</b>	<b>508</b>	<b>56,560</b>	<b>9,969</b>	<b>158,995</b>

**Azərbaycan Respublikasının Auditorlar Palatası**

31 dekabr 2015-ci il tarixində tamamlanan il üçün maliyyə hesabatlarına qeydlər

Məbləğ AZN ilə

**4. Pul vəsaitləri və qısamüddətli depozitlər**

	<b>2017</b>	<b>2016</b>
Kassada olan nəğd pul	-	78,8347
Bank hesabı milli valyuta ilə	27	26,812
Bank hesabı xarici valyuta ilə	773	834
<b>Cəmi pul vəsaitləri və qısamüddətli depozitlər</b>	<b>800</b>	<b>106,480</b>

**5. Üzvlük haqqları üzrə debitor borcları**

	<b>2017</b>	<b>2016</b>
Alınmalı haqqlar	383,978	266,673
Ümitsiz borclar üzrə ehtiyatlar	(320,847)	(85,335)
<b>Cəmi üzvlük haqqları üzrə debitor borcları – xalis</b>	<b>63,131</b>	<b>181,338</b>

**6. Sair qısamüddətli debitor borcları**

	<b>2017</b>	<b>2016</b>
Törəmə müəssisələrin borcu	-	-
Gələcək dövrün xərcləri	1,304	1,337
İşçi heyətinin sair debitor borcları	7,613	5,413
Digər debitor borcları	-	-
Sair borclar – vergi avansları	974	807
<b>Cəmi sair qısamüddətli debitor borcları</b>	<b>9,891</b>	<b>7,557</b>

**7. Ehtiyatlar**

Azərbaycan Respublikası Auditorlar Palatası Beynəlxalq Audit Standartlarının azərbaycan dilində tərcüməsini, elmi-metodik materiallar və "İqtisadiyyat və Audit" aylıq elmi-praktik jurnalını nəşr edir. Elmi-metodik nəşr üzrə hazır məhsul müvafiq olaraq 2016-cı və 2015-ci illərin sonunda aşağıdakı kimi olmuşdur:

	<b>2017</b>	<b>2016</b>
Çap məhsulları	29,551	31,003
Material qalıqları	9,374	10,829
<b>Cəmi ehtiyatlar</b>	<b>38,925</b>	<b>41,732</b>

## Azərbaycan Respublikasının Auditorlar Palatası

31 dekabr 2015-ci il tarixində tamamlanan il üçün maliyyə hesabatlarına qeydlər

Məbləğ AZN ilə

### 8. Sair qısamüddətli aktivlər

	2017	2016
Təhtəhesab şəxslərlə hesablaşmalar	93,949	14,528
<b>Cəmi sair qısamüddətli aktivlər</b>	<b>93,949</b>	<b>14,528</b>

### 9. Vergi və icbari ödənişlər üzrə öhdəliklər

	2017	2016
Cari vergi öhdəlikləri	178	-
Sosial sığorta ayırmaları üzrə cari öhdəliklər	-	-
<b>Cəmi vergi və icbari ödənişlər üzrə öhdəliklər</b>	<b>178</b>	<b>-</b>

### 10. Sair qısamüddətli öhdəliklər

	2017	2016
Alınmış qısamüddətli avanslar	31,336	-
Qrantlar və ianələr	-	-
<b>Cəmi</b>	<b>31,336</b>	<b>-</b>

### 11. Şərti aktivlər və öhdəliklər

#### *Sığorta*

Azərbaycan Respublikasında sığorta hələ inkişaf etmək ərəfəsindədir və dünyanın bir sıra ölkələrində olan sığortanın inkişaf səviyyəsinə uyğun deyildir. Azərbaycan Respublikasının Auditorlar Palatası müəssisələrə xidmət etməkdə, biznes fasilələri və ya mülkiyyətə hörmət əlaməti olaraq üçüncü tərəf öhdəliklərinin həyata keçirilməsində və ya müəssisənin mülkiyyətinə aid qəzalardan ətraf mühitə aid zərər və yaxud müəssisənin əməliyyatları ilə bağlı tam fəaliyyətə malik deyil. Azərbaycan Respublikasının Auditorlar Palatası adekvat sığorta fəaliyyəti çərçivəsi alana qədər, dəqiq aktivlərin itkisi və ya məhvi Azərbaycan Respublikasının Auditorlar Palatasının əməliyyatlarına və maddi vəziyyətinə pis təsir göstərmək baxımından riskdir.

#### *Nəzərdə tutulmayan vergilər*

Azərbaycan Respublikasında vergi sistemi nisbətən yenidir və bir çox vergilərlə və tez-tez dəyişən, keçmişə aid edilə bilən və adətən anlaşılmaz, bir-birinə zidd və mübahisə yarada bilən qanunvericiliklə xarakterizə olunur. Tez-tez bəzi səlahiyyətli vergi məmurları və yurisdiksiyaları arasında fərqli şərtlər ortaya çıxa bilər. Vergilər icra hamıyyətli orqanın vəzifəli şəxslərinin səlahiyyətləri çərçivəsində əhəmiyyətli məbləğlərdə cərimələr və maliyyə sanksiyaları tətbiq edilə bilər ki, bu baxış və tədqiqatlar üçün mövzu obyekt ola bilər.



## Azərbaycan Respublikasının Auditorlar Palatası

31 dekabr 2015-ci il tarixində tamamlanan il üçün maliyyə hesabatlarına qeydlər

Məbləğ AZN ilə

Bu faktlar Azərbaycanda digər ölkələrə nisbətən daha çox vergi riski yarada bilər. Menecment (rəhbərlik) inanır ki, o, vergi qanunvericiliyi əsasında adekvat olaraq vergi öhdəlikləri ilə təmin olunub. Lakin mühüm səlahiyyətlər çox vacib olan fərqli izahata və effekte malik ola bilər.

### 12. Öhdəliklər

#### *Sosial (ictimai) öhdəliklər*

Azərbaycan Respublikası Auditorlar Palatası bir çox məcburi sosial proqramlara investisiyalar həyata keçirir. Azərbaycan Respublikası Auditorlar Palatasının sosial aktivləri həmçinin yerli sosial proqramlar Palataə xeyir gətirir və adətən Azərbaycan Respublikası Auditorlar Palatasının işçiləri ilə məhdudlaşmır. Azərbaycan Respublikası Auditorlar Palatası yerli səlahiyyətlərə dəqiq sosial əməliyyatlar və aktivlər həyata keçirir. Menecment (rəhbərlik) ümid edir ki, Azərbaycan Respublikası Auditorlar Palatası gələcəkdə də bu sosial proqramları davam etdirəcək. Bu xərclər müvafiq ilə uyğun əks etdirilir.

### 13. Əlaqəli tərəflərindən əməliyyatları

Azərbaycan Respublikasının Auditorlar Palatası əlaqəli tərəflərlə bağlı hər hansı bir mühüm əməliyyatlar həyata keçirmir.

### 14. Əməliyyat fəaliyyətlərindən pul vəsaitləri axını

	2017	2016
Əməliyyat dövründə xalis artıq/(defisit)	(191,021)	(4,428)
<i>Əlavə/(əskik) qeyri-pul bəndləri:</i>		
Amortizasiya və qiymətdəndüşmə	19,135	31,264
<i>İşçi kapitalda artım/azalma hərəkətlər:</i>		
Üzvlük haqları üzrə debitor borcları	118,207	38,051
Sair debitor borcları	(2,334)	18,557
Ehtiyatlar	2,807	9,934
Digər debitor borcları	(79,421)	13,676
Kreditor borcları	(1,391)	(5,216)
Digər öhdəliklər və dəyəri ödənməmiş xərclər	(4,558)	(27,732)
Cari vergi öhdəliyi	178	(1,343)
<b>Əməliyyat fəaliyyətindən xalis pul axını (gəliri)</b>	<b>(138,876)</b>	<b>72,763</b>

### 15. Risklərin idarə edilməsi

#### *Kredit riski*

Azərbaycan Respublikasının Auditorlar Palatası kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir. Azərbaycan Respublikası Auditorlar Palatasının pul depozitləri mötəbər maliyyə müəssisələri ilə yerləşdirilmişdir.

## **Azərbaycan Respublikasının Auditorlar Palatası**

31 dekabr 2015-ci il tarixində tamamlanan il üçün maliyyə hesabatlarına qeydlər

Məbləğ AZN ilə

---

### *Faiz dərəcəsi riski*

---

Azərbaycan Respublikasının Auditorlar Palatasının bir çox borcları təyin olunmuş marağı ifadə edir. Bu borclarla əlaqəli faiz xərcləri sığortalanmamışdır. Menecment (idarəçilik) inanır ki, faiz dərəcəsinin daimi olmamasından irəli gələn ədalətli dəyərə dəyişikliklər əhəmiyyətli xarakter daşımır.

### *Ədalətli dəyər*

---

Pul və pul ekvivalentlərinin, alınacaqların, yenidən ödənişlərin, Sair aktivlər, ödənişlər və Qısamüddətli borcların daşınmasını onların qısamüddətli yetkinliyinə uyğun müvafiq olaraq 3-cü və 5-ci qeydlərdə müzakirə edilən uyğun ümitsiz alınacaqlar və ehtiyatlar üçün təminat üçün bazar qiymətlərilə uyğunlaşdırın. Qəbul edilmiş normalar ilə uzunmüddətli borcların bazar dəyəri onların daşınan dəyərlərilə dəyişə bilər.

### **16. Hesabat tarixindən sonra baş vermiş hadisələr**

---

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərəcək hadisələr baş verməmişdir.